

Ümumtəhsil məktəblərində dərnəklərin təşkili

Qaydası

1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.7-ci, 31.0.2-ci və 32.3.4-cü maddələrinə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.18-ci bəndinə əsasən hazırlanmışdır və ümumtəhsil məktəblərində (bundan sonra – məktəblərdə) büdcə vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan dərnəklərin təşkili qaydalarını tənzimləyir.

2. Hər hansı bir məktəbdə dərnəklər ayrılmış ştat vahidinə (stavkasına) uyğun yaradılır.

3. Dərnəklər təhsilənlərin meyil və marağı, habelə məktəbdə müvafiq tədris-maddi bazanın, pedaqoji kadr təminatının olması nəzərə alınmaqla təşkil edilir.

4. Dərnəklər, bir qayda olaraq, fənn və incəsənət sahələri, bədii və texniki yaradıcılıq, idman növləri üzrə yaradılır.

5. Dərnəklərin təşkilində əsas məqsəd təhsilənlərin mövcud potensiallarının inkişafı, məlumatlılıq səviyyəsinin artırılması üçün lazımi şəraitin yaradılması, tədris proqramları əsasında qazandıqları bilik və bacarıqların genişləndirilməsi, onlarda yaradıcılıq və tətbiqetmə bacarıqlarının formalaşdırılmasından ibarətdir.

6. Dərnəklər şagirdlərin könüllülüyü əsasında təşkil olunur. Bu və digər dərnək məqsəd və məzmunundan asılı olaraq, bir, yaxud bir neçə dərəcəli fəaliyyət göstərə bilər.

7. Dövlət büdcəsi hesabına maliyyələşdirilən dərnəklər ibtidai, ümumi orta və tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərdən təşkil edilir. Həmin dərnəklər komplektləşdirilərkən sinif səviyyəsindən asılı olmayaraq şagirdlərin marağı, istedad və intellekti nəzərə alınır.

8. Dərnəklər, bir qayda olaraq, 8 nəfərdən az olmamaqla komplektləşdirilir. Hər hansı bir dərnəkdə şagirdlərin maksimum sayı 15 nəfər müəyyən edilir.

9. Dərnək rəhbəri məktəb direktorunun əmri ilə təyin və azad edilir. Hər hansı bir dərnəyə rəhbər təyin olunarkən (müəllim, yaxud kənardan dəvət olunan mütəxəssis) onun dərnəyin istiqamətinə, məzmun və mahiyyətinə uyğun səriştə və peşəkarlığa malik olmasını təsdiq edən sənədlər (diplom, sertifikat və s.) nəzərə alınır.

10. Dərnəklər dərsdən kənar vaxtlarda və direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. Dərnəklərin fəaliyyəti yerli təhsili idarəetmə orqanlarının təsdiq etdiyi illik plan əsasında təşkil olunur. Dərnək məşğələləri və şagirdlərin davamiyyəti müvafiq jurnalda qeyd edilir.

11. İdman istiqamətli dərnəklərə cəlb edilmiş şagirdlər üçün onların sağlamlığı barədə tibbi arayış təqdim olunmalıdır.

12. Məktəbin rəhbərliyi təşkil olunan dərnəklərin səmərəli fəaliyyəti üçün məsuliyyət daşıyır. Dərnəklərin işinə ümumi rəhbərlik və nəzarət direktor müavinlərindən birinin vəzifə bölgüsünə daxil olunur.

13. Dərnəklərin dərs ili (illəri) ərzindəki fəaliyyəti şagirdlərin cəlb olunduqları dərnəklərin təyinatına uyğun tədbirlərdə (sərgi, müsabiqə, yarış, konsert, olimpiada və s.) iştirak səviyyəsinə görə qiymətləndirilir.

14. Məktəbdə büdcə vəsaiti hesabına maliyyələşdirilən dərnəklərlə yanaşı, bu "Qayda"dan irəli gələn tələblər nəzərə alınmaqla ödənişli və ictimai əsaslarla da dərnəklər təşkil oluna bilər.